



Bu buraxılışda aşağıdakı məsələlərin icmalını diqqətinizə çatdırmaq istədik:

- Vergi ödəyicisinin vergi borcunu ödəmə qabiliyyətinin müəyyənəşdirilməsi Qaydaları
- İdxalı əlavə dəyər vergisindən azad edilən lizinq müqaviləsinin obyektə olan əsas vəsaitlərin Siyahısı
- Artıq ödənilmiş vergilərin və icbari sığorta ödənişlərinin qaytarılması Qaydalarına dəyişikliklər
- Əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi müddətləri müəyyən edilmişdir
- COP29-la əlaqədar ezamiyyə xərclərinin normalarına edilən son dəyişikliklər

Vergi ödəyicisinin vergi borcunu ödəmə qabiliyyətinin müəyyənəşdirilməsi Qaydaları

3 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən "Vergi ödəyicisinin vergi borcunu ödəmə qabiliyyətinin müəyyənəşdirilməsi Qaydası"nın təsdiq edilməsi haqqında Qərarı ("Qaydalar") qəbul edilmişdir.

Qaydalar vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması ilə bağlı müraciət etmiş vergi ödəyicisinin vergi borcunu ödəmə qabiliyyətinin müəyyənəşdirilməsi ilə bağlı məsələləri tənzimləmək üçün qəbul olunmuşdur.

Qaydalar vergi orqanı tərəfindən vergi ödəyicisinin orta aylıq gəlir və xərclərinin hesablanması üsullarını əks etdirir. Bu üsullar gəlir (mənfəət) vergisi ödəyiciləri, sadələşdirilmiş vergi ödəyiciləri, eləcə də hesabat dövründə yeni fəaliyyətə başlayan vergi ödəyicilərinə nəzərən fərqləndirilir.

Orta aylıq gəlir və xərclər hesablandıqdan sonra vergi ödəyicisinin sərbəst vəsaiti vergi ödəyicisinin xəzinəsi, eləcə də cari və ya digər hesablarında vəsaitlərin qalığı nəzərə alınmaqla müəyyənəşdirilir. Daha sonra vergi ödəyicisinin vergi borcunu ödəmə qabiliyyəti vergi borcu və sərbəst vəsaitləri müqayisə etməklə müəyyən edilir.

Qaydalar dövlət büdcəsindən və büdcədən kənar dövlət fondlarından ayrılan vəsait hesabına işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, habelə Azərbaycan Respublikasının nəqliyyat infrastrukturunu sahəsində işləri həyata keçirən publik hüquqi şəxslər (və onların tabeliyində olan publik hüquqi şəxslər) üçün xüsusi şərtlər müəyyənəşdirir.

Əgər ƏDV borcu qeyd edilən müəssisələrə ödənilən avanslara görə yaranırsa, bu hal vergi ödəyicisinin vergi borcunu birdəfəyə ödəmə qabiliyyətinin olmaması kimi qiymətləndirilir.

Dəyişikliklər 4 sentyabr 2024-cü il tarixində qüvvəyə minmişdir.

İdxalı əlavə dəyər vergisindən azad edilən lizinq müqaviləsinin obyektı olan əsas vəsaitlərin Siyahısı

3 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən "İdxalı əlavə dəyər vergisindən azad edilən lizinq müqaviləsinin obyektı olan əsas vəsaitlərin Siyahısı"nın təsdiq edilməsi haqqında Qərar ("Siyahı") qəbul edilmişdir.

Siyahının qəbul olunması ilə 5 dekabr 2023-cü il tarixli dəyişikliklər edilmiş Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 164.1.5-ci maddəsi dəyişikliklər olunmuş şəkildə qüvvəyə minmişdir. Qeyd edilən maddəyə əsasən siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq edilən lizinq müqaviləsinin obyektı olan əsas vəsaitlərin idxalı ƏDV-dən azaddır. Əvvəllər bu güzəşt belə bir siyahıya istinad edilmədən tətbiq edilirdi.

Siyahıda emal, qablaşdırma, tekstil və kağız istehsalı da daxil olmaqla sənaye, kənd təsərrüfatı və tikinti məqsədləri üçün geniş çeşiddə ixtisaslaşmış maşın və avadanlıqlar, eləcə də qabaqcıl rəqəmsal idarə olunan alətlər və sənaye robotları sadalanır.

Siyahı 5 sentyabr 2024-cü il tarixində qüvvəyə minmişdir.

Artıq ödənilmiş vergilərin və icbari sığorta ödənişlərinin qaytarılması Qaydalarına dəyişikliklər

3 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən "Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları"nda dəyişiklik edilməsi haqqında Qərar ("Dəyişikliklər") qəbul edilmişdir.

Dəyişikliklərə əsasən geri qaytarılmayan vergi ödənişlərinin siyahısı avtomobil nəqliyyatı vasitələri ilə sərnişin daşımalarını həyata keçirən şəxslər tərəfindən ödənilmiş icbari tibbi sığorta haqları və məcburi dövlət sosial sığortanı da əhatə edərək genişləndirilmişdir.

Əlavə olaraq Dəyişikliklər işsizlikdən sığorta və icbari tibbi sığorta haqqının vergilər və məcburi dövlət sosial sığorta ilə əvəzləşdirilməsinə (və ya əksinə) dair məhdudiyyətləri dəqiqləşdirmişdir.

Dəyişikliklər 5 sentyabr 2024-cü il tarixində qüvvəyə minmişdir.

Əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi müddətləri müəyyən edilmişdir

17 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən "İşəgötürənlər tərəfindən əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələlərinin müəyyən edilməsi haqqında" Qərarı ("Qərar") qəbul olunmuşdur.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə edilmiş 12 avqust 2024-cü il tarixli dəyişikliklərdən əvvəl bağlanmış və qüvvədə olan əmək müqavilələrinin işəgötürənlər tərəfindən elektron sənəd formasına keçirilməsi müddətləri aşağıdakı kimi müəyyən edilmişdir:

- Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və ya paylarının nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər olan işəgötürənlər üçün 2025-ci il 1 yanvaradək;
- Sahibkarlıq subyekti olan, habelə sahibkarlıq subyekti olmayan işəgötürənlər üçün 2025-ci il 1 iyuladək;
- Ailə kəndli təsərrüfatları və ailə müəssisələrinin işəgötürənləri üçün 2026-cı il 1 yanvaradək.

Qərar 18 sentyabr 2024-cü il tarixində qüvvəyə minmişdir.

COP29-la əlaqədar ezamiyyə xərclərinin normalarına edilən son dəyişikliklər

14 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən "Ezamiyyə xərclərinin normaları haqqında" Qərarla dəyişiklik edilməsi barədə Qərar ("Dəyişikliklər") qəbul edilmişdir.

COP29, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin üzvləri və məsul nümayəndələrdən ibarət heyətin üzvləri COP29 tədbirləri çərçivəsində 2024-2025-ci illər ərzində müəyyən olunmuş şəhərlərə ezam olunarkən günlük ezamiyyə xərclərini 50 faiz artımla əldə edəcəklər.

Qərar 2024-cü il avqustun 1-dən tətbiq olunur.

Dəyişikliklər 5 sentyabr 2024-cü il tarixində qüvvəyə minmişdir.

Əlaqə üçün:

Biz hazırkı icmalın sizin üçün faydalı olmasına ümid edirik. Daha ətraflı məlumat üçün aşağıdakı mütəxəssislər ilə əlaqə saxlamağınız xahiş olunur:



Arzu Hacıyeva
Partnyor, Vergi və hüquq xidmətləri
Tel: +994 (12) 490 7020
arzu.hajiyeva@az.ey.com



Məmməd Balacanov
Baş Menecer, Hüquq xidmətinin rəhbəri,
Vergi və hüquq xidmətləri
Tel: +994 (12) 490 7020
mammad.balajanov@az.ey.com



Cavid Həsənov
Baş Menecer, Vergi və hüquq xidmətləri
Tel: +994 (12) 490 7020
javid.hasanov@az.ey.com

EY | Daha yaxşı iş dünyasını qururuq

EY şirkəti, müştərilər, əməkdaşlar və bütövlükdə cəmiyyət üçün uzunmüddətli dəyərin yaradılmasına və kapital bazarlarına inamın artırılmasına töhfə verməklə daha yaxşı iş dünyasının qurulmasına çalışır.

EY şirkətinin çoxprofilli komandaları dünyanın 150-dən çox ölkəsində təmsil olunur. İnformasiya və texnologiyalardan istifadə edərək əməkdaşlarımız məlumatların doğruluğunu təsdiq etməklə etimadı təmin edir və müştərilərə fəaliyyətlərini uğurla inkişaf və transformasiya etdirməyə kömək edirlər.

EY şirkətinin audit, konsaltinq, hüquq, strategiya, vergi və sövdələşmələr sahəsində mütəxəssisləri bu gün dünyamızın üzləşdiyi mürəkkəb məsələlərə yeni cavablar tapmaq üçün düzgün suallar verirlər.

EY adı, hər biri müstəqil hüquqi şəxs olan Ernst & Young Qlobal Limited qlobal şirkətlər şəbəkəsinin bir və ya daha çox üzvünə aiddir. Ernst & Young Global Limited, üzvlərinin zamanətləri ilə məhdudlaşan Böyük Britaniya şirkəti olaraq, müştərilərə xidmət göstərmir. EY şirkəti tərəfindən fərdi məlumatların toplanması və istifadə edilməsinə dair məlumatlar, habelə məlumatların qorunması haqqında qanunvericiliyə uyğun olaraq fiziki şəxslərin hüquqları ey.com/privacy sahifəsində təqdim edilir. Daha ətraflı məlumat almaq üçün buraya müraciət edə bilərsiniz: ey.com

EY, Qafqaz və Mərkəzi Asiyadan olan şirkətlərlə əməkdaşlıq edir və onlara biznes məqsədlərinə çatmağa köməklik göstərir. Almatı, Bakı, Bışkek, Nur-Sultan, Daşkənd, Tbilisi və digər şəhərlərdə yerləşən 8 ofisimizdə 1300-dən çox mütəxəssis çalışır.

© 2024-cü il Ernst & Yanq Holdingqs (SiAyEs) Bİ.Vİ.
Bütün hüquqlar qorunur.

Hazırkı nəşr diqqət ilə hazırlanmışdır, lakin ona daxil edilmiş məlumat zəruri olaraq qısa xülasə şəklində təqdim edilir və buna görə də ümumi xarakter daşıyır və ətraflı araşdırmanın və ya peşəkar rəyini əvəzi kimi nəzərdə tutulmamışdır. "EY" hazırkı nəşrə daxil edilmiş məlumata əsaslanaraq hərəkət etmiş və ya etməmiş hər hansı şəxsə dəyən ziyanı görə heç bir məsuliyyəti üzərinə götürmür. Hər hansı xüsusi hal ilə bağlı olaraq istinad müvafiq məsləhətçiyə edilməlidir.

ey.com/az